

Q Ə R A R

02 sentyabr 2015-ci il

Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası;
Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə,
Məhkəmə iclas katibi – Məmmədov Fəxrü Afiq oğlu,
Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Dəmirli Orxan Novruz oğlunun,
Məhkumlar – XXX və XXXX
Müdafiəçilər – Bakı şəhəri 2 sayılı hüquq məsləhətxanasının vəkili Quliyev Şəmsəddin İbrahim oğlu və Bakı şəhəri 3 sayılı hüquq məsləhətxanasının vəkili Azadov Aqil Fikrət oğlunun iştirakları ilə,

03 iyul 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhid Məmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Şərur rayonu, Xətai kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş

Eyvazov Cahangir Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 181.2.1, 181.2.2, 181.2.4 və 228.4-cü maddələri ilə,

22 may 1993-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, S.Səlimov küçəsi dalan 5, ev 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş

XXXX Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmündən məhkumların müdafiəçiləri və məhkum R.N.Dadaşzadə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq

m ü ə y y ə n e t d i :

Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli 1(101)-229/2015 sayılı hökmünə əsasən (sədrlik edən hakim M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılov) XXX Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,

178.2.4, 181.2.1. 181.2.2, 181.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, ona CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə 05 (beş) il, CM-nin 181.2.1. 181.2.2, 181.2.4-cü maddəsi ilə 10 (on) il, CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Eyvazov Cahangir Qiyas oğluna qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı 30 iyul 2014-cü il tarixdən 01 avqust 2014-cü il tarixədək həbsdə olduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. C.Q.Eyvazovun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2014-cü il tarixdən hesablanmışdır.

Hökmlə həmçinin KKKAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2014-cü il tarixdən hesablanmışdır.

Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, XXX2013-cü ilin oktyabr ayında «Facebook» sosial şəbəkəsində Cəfərova Zəhra Xanım Mir Əli qızı ilə tanış olaraq onu sevməsinə inandırmış, mütəmadi olaraq görüşüb ünsiyyət yaratmış, evlənəcəyini vəd edib Zəhra Xanım Cəfərovanın etibarını qazandıqdan sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2014-cü ilin fevral ayında tezliklə qaytaracağı adı ilə Bakı Metropoliteninin «Koroğlu» stansiyasının yaxınlığında 600 (altı yüz) manat dəyərində «Sony XPERİ T2» markalı, 520 (beş yüz iyirmi) manat dəyərində «HTC» markalı mobil telefonları, 2014-cü ilin aprel-may ayları ərzində Nizami rayonu ərazisində yerləşən «Xalqlar Dostluğu» Ticarət Mərkəzində ümumi dəyəri 500 (beş yüz) manat olan 2 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı, 2000 (iki min) manat dəyərində 1 ədəd sünbül formalı qızıl boyunbağını, 1000 (min) manat dəyərində 1 ədəd sünbül formalı qızıl qolbağını, həmçinin 2014-cü ilin aprel ayında işlətdiyi avtoyuma məntəqəsində yaranmış çatışmazlıqları aradan qaldırmaq adı ilə Bakıxanov qəsəbəsində 500 (beş yüz) manat, 2014-cü ilin may ayının 19-da Bakıxanov qəsəbəsində obyekt açaraq birgə işlətmək adı ilə 1500 (min beş yüz) manat pulu-cəmi 6620 (altı min altı yüz iyirmi) manat məbləğində özgə əmlakını ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zəhra Xanım Cəfərovaya xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

Bundan sonra o, cinayətkar əməllərini davam etdirərək tanış KKKilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2014-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 62 sayılı binanın qarşısında, əldə etdikləri razılığa əsasən Rəşad Dadaşzadənin məlumatı və işarəsi iləKKKKyaxınlaşıb diqqətini yayındırmaq üçün alışqan istəmiş, sonuncu ona alışqanı vermək istədikdə Ələsgər Fətullayevin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sağ əlinin yumruğu ilə onun sifət nahiyəsinə bir zərbə endirib burnun yumşaq toxumalarının sol tərəfli, burun tənəffüs aktının pozulması və qançır halında əziyi, sifətin sol yarısının yumşaq toxumaların qançırını, ağız boşluğunda selikli qişa yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə əynindəki şalvarının sağ cibindən 1000 (min)

manat pulunu açıq yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən quldurluq etmişdir.

Bundan başqa o, istintaqa məlum olmayan mənbədən soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaq və soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq üzərində saxlamaqla gəzdirmiş və 22 avqust 2014-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən həmin bıçaqlar onun üzərindən aşkar edilərək götürülmüşdür.

KKK tanışı KKKK məxsus əmlakı talayıb ələ keçirmək məqsədilə XXX ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 16 avqust 2014-cü il tarixdə saat 03:00 radələrində Ələsgər Fətullayevin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 62 saylı binanın qarşısına gəlmiş, razılığa əsasən Ələsgər Fətullayevin mənzilinə getməsi barədə telefon vasitəsilə Cahangir Eyvazova məlumat vermiş, daha sonra sonuncunun Ələsgər Fətullayevin üzərinə hücum edib pulunu ələ keçirməsindən ötrü əlverişli şərait yaratmaq, habelə kənardan bunu hər hansı şəxsin görüb müdaxilə etməməsi, zərurət yarandığı halda Cahangir Eyvazovun oradan qaçmasını təmin edilməsi məqsədi ilə həmin binanın yaxınlığında dayanıb gözləmiş, Cahangir Eyvazova bu barədə məlumat və işarə verdikdən sonra sonuncu KKKK yaxınlaşıb diqqətini yayındırmaq üçün alışqan istəmiş, alışqanı vermək istədikdə Ələsgər Fətullayevin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sağ əlinin yumruğu ilə onun sifət nahiyəsinə bir zərbə endirib burunun yumşaq toxumalarının sol tərəfli, burun tənəffüs aktının pozulması və qançırı halında əziyi, sifətin sol yarısının yumşaq toxumaların qançırı, ağız boşluğunda selikli qışa yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Ələsgər Fətullayevin əynindəki şalvarının sağ cibindən 1000 (min) manat pulunu ələ keçirmiş, bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub quldurluq etmişdir.

Hökmdən narazı qalan məhkum C.Q.Eyvazovun müdafiəçisi Quliyev Şəmsəddin İbrahim oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmünün dəyişdirilməsini, məhkum C.Q.Eyvazovun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə C.Q.Eyvazovun barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməməklə, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Müdafiə tərəfi hesab edir ki, məhkəmə hazırki vəziyyətdə C.Q.Eyvazovun ailə vəziyyətini, əməlindən səmimi peşiman olmasını nəzərə almayaraq, ona həddən artıq ağır cəza təyin etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi C.Q.Eyvazovun barəsində CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların mövcud olmasına əhəmiyyət verməmişdir.

Hökmdən həmçinin narazı qalan məhkum R.N.Dadaşzadənin müdafiəçisi Hacı Pərviz Faiq oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmünün qismən ləğv edilməsini, KKK Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət

əməllərini törətmədiyinə görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü işin bütün faktiki halları araşdırılmadan, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, cinayət qanunu norması düzgün tətbiq olunmadan çıxarılmış və son nəticədə məhkum R.Dadaşzadənin şəxsiyyətinə uyğun olmayan cəza təyin edilmişdir.

Hökmədən həmçinin narazı qalan məhkum KKKda apellyasiya şikayəti verərək ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini və onun işinə yenidən baxılmasını xahiş etmişdir.

Məhkəmə iclasında məhkum C.Q.Eyvazovun müdafiəçisi Quliyev Şəmsəddin İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmünün dəyişdirilməsini, məhkum C.Q.Eyvazovun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiği cinayət qanunu normasının sanksiyasından aşağı həddə cəza təyin edilməsini xahiş etdi.

Məhkəmə iclasında məhkum XXXmüdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi.

Məhkəmə iclasında məhkum R.N.Dadaşzadənin müdafiəçisi Azadov Aqil Fikrət oğlu özü və məhkum R.N.Dadaşzadə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmünün ləğv edilməsini, Rəşad Dadaşzadənin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.

Məhkəmə iclasında məhkum KKKözü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.

Məhkəmə iclasında dövlət ittihamçısı Dəmirlil Orxan Novruz oğlu apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək bildirdi ki, məhkumlar C.Q.Eyvazov və R.N.Dadaşzadənin törətdikləri cinayət əməlləri iş üzrə toplanmış sübutlarla kifayət qədər sübuta yetirilmiş, birinci instansiya məhkəməsi onların əməllərini düzgün tövsif etməklə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğundur. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətlərinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli hökmü dəyişdirilməlidir.

Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında

yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

Məhkum R.N.Dadaşzadənin müdafiəçisi apellyasiya şikayətində göstərmişdir ki, KKK əməlinə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, KKK ona ittiham olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, digər məhkum olunmuş şəxs C.Q.Eyvazovun və zərərçəkmiş şəxsin ifadələri ilə, keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs dindirilmiş KKKona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdi ki, Eyvazov Cahangir Qiyas oğlunu tanıyır, onunla dostluq etmişdir. 2014-cü ilin iyun-iyul aylarında Nərimanov rayonu ərazisində yerləşən Çin restoranının yaxınlığındakı «Labirint» kafesində qəlyançı, Ələsgər isə həmin kafedə ofisiant işləmişdir. Sonuncunun əlində bir neçə dəfə çoxlu pul olduğunu görmüşdür. 2014-cü ilin avqust ayında işdən çıxandan sonra maddi vəziyyəti pis olduğundan Ələsgərin pulunu ələ keçirmək fikrinə düşmüşdür. Həmin ayın 15-i təxminən gecə saat 02 radələrində metronun Neftçilər stansiyasının yaxınlığında Cahangirlə söhbət edərkən bu barədə sonuncuya bildirmiş və sonuncu onun təklifi ilə razılaşmışdır. Cızdığı plana əsasən onlar əvvəlcə Ələsgəri izləməli, növbəti gün planı icra etməli olmuşlar. Bu məqsədlə taksiyə minib «Labirint» kafesinin yaxınlığına gəlmişlər. Ələsgər işdən çıxdıqdan sonra onu izləmişlər. Ələsgərin getdiyi yolu, döndüyü döngələri öyrənib, pulu harada əlindən ala biləcəklərini müəyyən etmişlər. Ələsgər onu tanıdığından Cahangirin Ələsgəri vurub pulunu götürəcəyi barədə razılaşmışlar. O, isə kənardə gözləyib Ələsgərin həmin yerə gələcəyi barədə Cahangirə xəbər verməli olmuşdur. 16 avqust 2014-cü il tarixdə təxminən gecə saat 02 radələrində metronun Neftçilər stansiyasının yaxınlığında görüşüb, taksi ilə «Labirint» kafesinə getmişlər. Ələsgərin işdən çıxdığını görüb, həmin taksi ilə sonuncunun yaşadığı Nəsimi rayonu, Xətai prospektinin yaxınlığındakı evin yanına getmişlər. Qabaqcadan planlaşdırdıqları kimi Cahangir Ələsgərin yaşadığı evin tinində sonuncunu gözləmişdir. O, isə bir qədər kənardə dayanmışdır. Ələsgər tını döndükdə dərhal Cahangirə zəng edib məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Cahangirin qaçıb getdiyini görmüş və sonuncunun Ələsgərin pulunu ələ keçirdiyinə əmin olmuşdur. Sonradan Cahangir ona zəng vurub metronun Neftçilər stansiyasının yaxınlığına gəlməsini bildirmişdir. Orada Cahangir ona Ələsgəri vurub min manat pulunu götürdüyünü demişdir. Cahangir həmin puldan ona verməmişdir. Cinayəti imkansızlıq ucbatından törətmişdir. Əmələndən peşmandır.

Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş XXXifadəsində bildirmişdir ki, 2014-cü ilin iyun ayında KKKilə tanış olmuşdur. Bu tanışlıqdan sonra onlar mütəmadi əlaqə saxlamağa başlamışlar. İyul-avqust aylarında hər ikisi işsiz olduqlarından pul əldə etməyin yolları barədə fikirləşməyə başlamışlar. Söhbətlərin birində Rəşad ona əvvəllər işlədiyi «Labirint» kafesində ofisiant işləyən

Ələsgər adlı oğlanın cibində həmişə çoxlu pul olduğunu bildirib, sonuncunun pullarını ələ keçirməyi və əldə edəcəkləri pulu yarıbayarı bölməyi təklif etmiş və o, razılaşmışdır. Rəşad ona hətta bunun üçün plan hazırladığını da bildirmişdir. Rəşadın cızdığı plana görə onlar Ələsgərin “Labirint” kafesindən işdən çıxdığına əmin olandan sonra onun yaşadığı evin yaxınlığına gedib onu gözləməli, fiziki cəhətdən güclü olduğundan və həm də Ələsgər onu tanımadığından sonuncunu vurub yerə yıxmalı və Rəşad üzünü Ələsgərə göstərmədən onun pullarını götürməli idi. Ələsgərin Rəşadı görüb tanıya biləcəyi və cinayətin üstünün açılacağından ehtiyatlanıb, Rəşadın yalnız ətrafı güdməsi və Ələsgərin tını dönməsi barədə ona telefonla məlumat verməsi barədə razılaşmışlar. 15 avqust 2014-cü il tarixdə, saat 02 radələrində Rəşadla birlikdə dövlət qeydiyyat nişanına fikir vermədiyi taksiyə əyləşib “Labirint” kafesinin yanına getmiş, təxminən 5-10 dəqiqədən Ələsgərin kafedən bir nəfərlə çıxıb VAZ 21015 markalı avtomasına əyləşdiklərini görmüşlər. Rəşad Ələsgərin yaşadığı ünvanı tanıdığından taksi sürücüsünə yolu göstərmiş və onlar Ələsgərdən bir neçə dəqiqə əvvəl onun yaşadığı ünvana çatmışlar. Beləliklə onlar Ələsgərin evə getdiyi yolu, neçə dəqiqəyə getməsinə və cinayət əməlini həyata keçirəcəkləri yeri dəqiqləşdirib, planı növbəti gecə reallaşdıracaqları barədə razılaşmışlar. Növbəti gecə, yəni 16 avqust 2014-cü il tarixdə, saat 02 radələrində taksiyə oturub “Labirint” kafesinə getmişlər. Ələsgər işdən çıxıb tanımadıqları iş yoldaşı ilə VAZ 21015 maşına əyləşdiklərini görüb, gəldikləri taksi ilə sonuncunun yaşadığı evin yaxınlığına getmişlər. O, tində dayanmış, Rəşad isə nisbətən kənarda Ələsgəri gözləmişdir. Bir qədər sonra Rəşad telefonla ona zəng edib Ələsgərin tını döndüyünü demişdir. Odur ki, dərhal telefonu söndürüb sonuncuya yaxınlaşıb ondan alışqan istəmişdir. Ələsgər ona alışqan vermək istərkən yumruqla ona çənəsindən bir dəfə möhkəm zərbə endirmişdir. Zərbənin təsirindən Ələsgər yerə yıxılmış və o, Ələsgərin əynindəki şalvarın sağ yan cibində olan pulları götürərək oradan qaçmışdır. Hadisə yerindən aralanandan sonra pulu sayıb, min manat olduğunu görmüşdür. Bundan sonra metronun Neftçilər stansiyasının yaxınlığında Rəşadla görüşmüşdür. Rəşad ona çatacaq pulu istədikdə pulun özündə qalacağını və birlikdə xərcləyəcəklərini bildirmişdir. Sonrakı günlər həmin pulu Rəşadla birlikdə xərcləmişlər.

Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs qismində dindirilmiş Fətullayev Ələsgər Səxavət oğlu ifadəsində bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, atası ilə birlikdə Bakı şəhərində yaşayır. 2014-cü ilin yanvar ayından etibarən Nərimanov rayonu ərazisində yerləşən «Labirint» kafedə ofisiant işləyir. Özünə avtomobil almaq üçün 1000 manat pul yığmış və həmin pulu həmişə üstündə gəzdirmişdir. Hər gün gecə saat təxminən 02 radələrində işdən çıxıb iş yoldaşlarından birinin avtomobili ilə evinə gedir. 2014-cü ilin avqust ayının 15-dən 16-na keçən gecə təxminən saat 02:30 radələrində işdən çıxıb iş yoldaşı Eminin avtomobili ilə yaşadığı evin yaxınlığında yerləşən Xətai prospektinə getmişdir. Orada avtomobildən düşüb yaşadığı evə tərəf gedərkən sonradan tanıdığı XXXYaxınlaşıb ondan alışqan istəmişdir. Cahangirə alışqanı vermək istəyərkən sonuncu qəflətən yumruğu ilə onun sifətindən bir zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Cahangir əlini onun əynindəki şalvarın sağ cibinə salıb 1000 manat pulu götürüb «Şərq bazarı» istiqamətində qaçıb getmişdir.

İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2014-cü il tarixli, 842 sayılı rəyindən görünür ki, Fətullayev Ələsgər Səxavət oğlunun almış olduğu xəsarətlər-burnun yumşaq toxumalarının sol tərəfli burun tənəffüs aktının

pozulması ilə müşayiət olunan qançır halında əziyi, sifətin sol yarısının yumşaq toxumaların qançır, həmin proyeksiyada ağız boşluğunda selikli qişa yarası bərk küt əşyanın təsirindən törənmişlər, qərarla göstərilən tarixdə və şəraitdə, yəni kənar şəxsin yumruq zərbələrindən 16.08.2014-cü il tarixdə əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan mötəbər sübutlar əsasında birinci instansiya məhkəməsi KKK ona ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir.

Odur ki, KKK Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər müdafiə tərəfinin subyektiv mülahizələri olmaqla, məhkumu məsuliyyətdən yayındırmaq və ya məsuliyyətini yüngülləşdirməyə cəhd etmə məqsədini daşıyır.

Bundan başqa, məhkum C.Q.Eyvazovun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzanın ağır olması qeyd olunaraq, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində göstərilən müstəsna hallar olduqda məhkum C.Q.Eyvazova təyin edilmiş cəzanın yüngülləşdirilməsi mümkün ola bilər.

Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

Lakin hazırki işin hallarından görünür ki, məhkum C.Q.Eyvazovun barəsində müstəsna hallar, eləcə də onun hərəkətlərində cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan yuxarıda qeyd olunan xüsusiyyətlər mövcud deyildir.

Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi XXXvə KKK cəza məsələsini həll edərkən onların hər ikisinə münasibətdə zərər çəkmiş şəxs KKKK cinayət nəticəsində dəymiş maddi zərəri könüllü ödəmələrini, onunla razılıq əldə etmələrini, hər iki şəxsə münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını qeyd etsə də, onların

törətdiyi cinayət əməlinin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi halına, onun şəxsiyyətinə uyğun və ədalətli olmayan cəza təyin etmişdir.

Belə ki, Azərbaycan Respublikası 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxslər Fətullayev Ələsgər Səxavət oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini xahiş edir.

Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar C.Q.Eyvazov və R.N.Dadaşzadəyə təyin edilmiş cəza yüngülləşdirilməlidir.

Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hədudlardan kənara çıxmasa da, həm sərtliyində, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.

Həmin Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyində görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.5, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l ı r :

Apellyasiya şikayətləri təmin edilməsin.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2015-ci il tarixli 1(101)-229/2015 sayılı hökmü dəyişdirilsin.

Həmin hökmlə Eyvazov Cahangir Qiyas oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) ilə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 9 (doqquz) ilə endirilsin.

Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzalar Eyvazov Cahangir Qiyas oğluna Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Eyvazov Cahangir Qiyas oğluna 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

İbtidai istintaq zamanı 30 iyul 2014-cü il tarixdən 01 avqust 2014-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Eyvazov Cahangir Qiyas oğlunun üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

Hökmlə Dadaşzadə Rəşad Natiq oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 9 (doqquz) ilə endirilsin.

Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir.

Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Hakimlər:
(sədrlik edən və məruzəçi)

Mirzəli Abbasov

Qədim Babayev

İlqar Murquzov

Əsli ilə düzdür
Bakı Apellyasiya Məhkəməsinin hakimi:

M.Ə.Abbasov